

Sərəq poeziyasının incə ənənələrini ya-şadan və onları poetik ruhla zənginləşdirən görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, dövrünün tanınmış memarlarından olan Kərbəlayi Sadığın ailəsində dünyaya gəlmışdır. İlk təhsilini mədrəsədə alaraq ərəb və fars dillərini mükəmməl öyrənən Mirzə Şəfi Şəriət elmlərinə də dərindən bələd idi. Təxəllüsü "ifadəli, aydın" mənasını daşıyan "Vazeh" onun yaradıcılığının mahiyyətini simvolizə edir. Şair həm Azərbaycan, həm də fars dillərində yazdığı şeirlərində bu aydınlığını və dərin mənəni əks etdirirdi.

lərində feodal cəmiyyətinin naqışlıları, mövhumat və cəhalət təqnid olunurdu. Bu xüsusiyyətlər onun yaradıcılığını dövrünün poeziyasından fərqləndirir. Poeziyası Şərəq və Qərb ədəbiyyatı arasında mədəni körpü rolunu oynayaraq bu gün də oxucuları heyran etməkdə davam edir.

Vazeh öz əsərlərində insan ruhunun əzəməti ilə yanaşı, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri də vəsf edirdi. "Züleyxa haqqında" şeirlər silsiləsi də mehz bu motivlər əsasında qələmə alınır.

*Ne mavi göydəki məlekərlə,
Ne də etirli çəmənlilikdəki qönçə ilə
Heç əbədi günəş nuru ilə
Gözəlim Züleyxanı dəyişmərəm!
Çünki məleyin qəlbində yoxdur məhəbbət,
Qönçələr də olur həmişə tikanlı,*



Klassik poeziyamızın Mirzə Şəfi Vazeh səhifəsi

Mirzə Şəfinin əsərləri hələ XIX əsrin ilk illərindən başlayaraq təkcə Azərbaycan oxucularının deyil, dünya ədəbiyatının da diqqətini çəkmişdir. Onun poeziyasının təsir gücü, Şərəq mədəniyyətinin incəliklərini Avropa oxucularına çatdırması ilə xüsusi diqqətəlayiqdir. Bu prosesdə alman şairi və tərcüməçisi Fridrix Bodenstedtin rolü böyük olmuşdur. Mirzə Şəfidən Şərəq dilləri və ədəbiyyat dərsleri alan Bodenstedt şairin yaradıcılığına heyran qalaraq onun şeirlərini alman dilinə tərcümə etmişdir. Onun "Şərqdə min bir gün" adlı kitabında Vazehin şeirləri tərcümə və nəşr olunmuş, daha sonra isə 1851-ci ildə "Mirzə Şəfi nəğmələri" adı ilə Almaniyada işıq üzü görmüşdür. Bu nəğmələr Avropa dillərinə dəfələrlə tərcümə edilmiş və geniş yayılmışdır. Lakin təessüf ki, şairin zəngin yaradıcılığının böyük bir hissəsi günümüze qədər gəlib çatmamışdır. Əlyazmaların və şeirlərinitməsi onun ir-



*Günəşin nuru isə gecə yox olur,
Onların heç biri Züleyxa olmaz.*

Bundan başqa, onun "Yusif və Züleyxa", "Sədi və şah" poemaları, çoxsaylı qəzəlləri, rübaiları, kəskin satira və yumorla dolu aforizmləri də şairin dövrü üçün xüsusi əhəmiyyət kəsb edirdi. Klassik "Kitabi-türki" adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olub. Həmin dövrə Vazehin yaradıcılığı, onun tədrisə və maarifçiliyə yönəlmış səyələrini həzm edə bilməyən din xadimləri şairə güclü təzyiqlər göstərirdilər. Məhz bu səbəbdən Mirzə Şəfi 1840-ci ildə doğma şəhərini tərk edib. O, Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçüb.

1840-ci ildə Tiflisdə qəza məktəbində Şərəq dilləri üzrə müəllim işləyən Vazeh bu şəhərdə M.F.Axundov və A.A.Bakixanovla dostluq münasibətləri yaradıb. Qeyd etmək lazımdır ki, onun gənc Mirzə Fətəli Axundovla tanışlığı da həyatında böyük rol oynayıb. Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağlıdır. O, "Tiflislə əlvida" şeirində öz düşüncələrini məharətlə qələmə alıb. Yaradıcılığı, poeziyası ilə bir çox xalqların görkəmli nümayəndələrinin marağına səbəb olan şairin bəzi şeirlərinə romanslar da yazılmışdır.



sinin tam şəkildə öyrənilməsini çətinləşdirmişdir.

Mirzə Şəfi Vazehin poeziyası həm klassik Şərəq poeziyasının gözəlliklərini, həm də öz dövrünün sosial və mədəni problemlərini əks etdirir. Onun satirik şe-

Mirzə Şəfi yalnız şair və ədəbiyyat xadimi kimi deyil, həm də maarifçi ziyanı kimi Azərbaycan mədəniyyətində dərin iz qoymuşdur. Onun yaradıcılığı həm estetik gözəlliklə, həm də yüksək insanperverlik və mənəvi zənginliklə dolu idi. Xalqın maarifləndirilməsi və təhsilin inkişaf etdirilməsi də ədəbin fəaliyyətinin mü hüüm istiqamətlərindən birini təşkil edirdi. Belə ki, dövrünün ehtiyaclarını anlayaraq Azərbaycan dilində dərsliklərin və tədris materiallarının olmamasını böyük bir problem kimi görərək bu boşluğu doldurmaq üçün 1852-ci ildə Tiflisdə görkəmli alim Kazım bəyin tələbələrindən olan İvan Qriqoryevlə birlikdə ilk Azərbaycan dilində dərslik hazırlamışdır. "Kitabi-türki" adlanan bu dərslik qəza məktəblərində Azərbaycan dilini öyrənmək məqsədilə tərtib edilmişdir. Dərsliyin tərtibi zamanı Mirzə Şəfi dilin sadə və ifadəli olması principinə sadıq qalaraq Azərbaycan dilinin zənginliyini və aydınlığını göstərməyə çalışmışdır. Mirzə Şəfinin bu sahədəki fəaliyyəti, onun təkəcə ədəbiyyatda deyil, maarifçilikdə də bir öncü olduğunu sübut edir.

Ösərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vazeh 1852-ci il noyabr ayının 28-də Tiflisdə vəfat edib və orada da dəfn olunub.

Katrıldaq ki, ölkəmizin başçısı 2014-cü ildə Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Sərencam imzalayıb. Yubiley tədbirləri ərefəsində görkəmli şairin irsi daha geniş öyrənilməyə başlanılib və bu sahədə uğurlu addımlar atılıb. Sərencam imzalandığı gündən indiyədək şairin Almaniya muzeylərində saxlanılan 256 ədəd əlyazmasının sureti Gəncəyə getirilib. On bir monoqrafiyası çap etdirilib. Gəncə şəhərində Mirzə Şəfi Vazeh Muzeysi inşa olunub və ədəbin əsərlərinin yenidən tərcümə edilərək nəfis şəkildə nəşr olunması işlərinə başlanılıb.

